

## Nizami Gəncəvi: poetik sözün elmi cövhəri

Təhminə Bədəlova

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu. Azərbaycan.

E-mail: tehmine\_b@mail.ru

**Annotasiya.** XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı elə bir zəngin xəzinədir ki, istənilən mövzu üçün müraciət etsək, burada dəyərli, elmi-fəlsəfi baxımdan əsaslandırılmış dərin mülahizələrin, qiymətli fikirlərin olduğunu görərik. Bu hər şeydən əvvəl ondan irəli gəldi ki, bir neçə dili mükəmməl bilən şair özü dövrünün elm sahələrinə dərindən bələd idi və bu biliklərini əsərlərində ustalıqla tətbiq etməyi bacarırdı. Nizami "Şərafname"da bizim indi heyran qaldığımız bilik dairəsinin genişliyinin sırrını açır. Şair deyr ki, elə bir gecə olmamışdır ki, yeni bir şey öyrənmədən başımı yastiğə qoyum. Odur ki, Nizami fikirlərini, sətiraltı mənalarını, işarə etdiyi matləbləri ancaq hazırlıqlı oxucu anlaya bilar.

Məqalədə Nizami Gəncəvinin poetik mənalarının açılmasına xidmət edən elmi fikirlərinə diqqət yetirmiş, bədiiliklə elmin vəhdətindən yaranan dərin mənaların məzniyin və mənə yükünü açmağa çalışmışaq.

**Açar sözlər:** Nizami, qızıl, gümüş, civa, hikmət, bədiilik və elmiliyin vəhdəti

**Məqala tarixçisi:** göndərilib – 11.10.2021; qəbul edilib – 28.10.2021

## Nizami Ganjavi: scientific essence of poetic word

Təhmina Bədəlova

Doctor of Philosophy in Philology

Institute of Literature named after Nizami Ganjavi of ANAS. Azerbaijan.

E-mail: tehmine\_b@mail.ru

**Abstract.** The creative work of Nizami Ganjavi - the Azerbaijani poet of the XII century is such a great and rich treasure that, if we address to any subject, we will find valuable, scientifically deep and philosophical thoughts, views and significant ideas here. This was due to the fact that the poet, who was fluent in several languages, and deeply acquainted with the sciences of his time, was able to skillfully use this knowledge in his works. Nizami in his work "Sharafname" reveals the secret of the depth of his knowledge admired by us. The poet says that there has never been such a night that I sleep without learning anything new. Therefore, only a qualified reader can understand Nizami's thoughts, subtexts and points.

The article focuses on Nizami Ganjavi's scientific ideas, which reveal his poetic meanings, the content of the deep meanings arising from the unity of artistry and science.

**Keywords:** Nizami, gold, silver, mercury, wisdom, unity of artistry and science

**Article history:** received – 11.10.2021; accepted – 28.10.2021

## Giriş / Introduction

XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı elə bir zəngin xəzinədir ki, istənilən mövzu üçün müraciət etsək, burada dəyərli, elmi-fəlsəfi baxımdan əsaslandırılmış dərin mülahizələrin, qiymətli fikirlərin olduğunu görərik. Bu hər şeydən əvvəl ondan irəli gəldi ki, bir neçə

dili mükemmel bilən şair özü dövrünün elm sahələrinə dərindən bələd idi və bu biliklərini əsərlərində ustalıqla tətbiq etməyi bacarırdı. Nizami "Şərəfnamə"də bizim indi heyran qaldığımız bilik dairəsinin genişliyinin sırrını açır:

نخفتم شیبی شاد بر بستری  
که نگشادم آن شب ز داشن دری

[8]

*Bir gecə də olsun mən yatağa rahat girmədim,  
Elmin yeni bir qapısını açmadan.* [2, s.46]

### Əsas hissə / Main Part

Şairin elmə, bilik öyrənməyə nə qədər böyük önəm verdiyini cahan hökmdarı, Nizaminin ədalətli şah idealının tacəssümü olan İskəndərin İstaxırda taxtda oturduğundan sonra "fars kitabxanasındakı" kitabları tərcümə edilmək üçün Yunana göndərməsi, özü Ərəbistana gedərkən onun üçün əziz olan, "qoynunda hökmədarın şahənə incisini daşıyan", İsgəndərin evləndikdən sonra "Cahanbanu" adını verdiyi Rövşənəklə (Daranın qızı,) birləikdə qiyməti əşyaların, xəzinənin sırasında məhəz kitabların da Ruma aparılmasını tapşırması bir daha sübut edir. Çünkü Nizamiya görə, "gözel üzü nazla, sevgi ilə, təzə qəlbə (körpəlikdən başlayaraq) elmlə, hikmətlə pərvəriş etdirmək lazımdır".

Odur ki, Nizami fikirlərini, sətiraltı mənalarını, işarə etdiyi mətləbləri ancaq hazırlıqlı oxucu anlaya bilər. Elm və sənətin sirləri və alimin, sənətkarın nüfuzu ilə bağlı biri-birindən dəyərli, ibarətamız düşüncələr, gözəl illüstrativ hekayələr şairin məsnəvilişlərində əhəmiyyətli yer tutur. Nizaminin fikrincə, müvəffəqiyyətin başlıca meyarı zəhmətkeşlik, istedad və idrakın qüdrətidir.

Nizaminin oxucuya çatdırmaq istədiyi fikirlərin elmi yüksü çoxşaxəli və sözün əsl mənasında olduğur. Cox vaxt oxucuya, elə tədqiqatçının özünü də mənəni dərk etmək üçün təkəf filoloji biliklər kifayat etmir, başqa elm sahələrinə tüz tutmaq lazım gelir. Məsələn, adı bir səhnənin təsvirində, poetik sözün obrazyrıatma imkanlarından istifadə edən şair ilk baxışdan nəzəri cəlb etməyən bir fiziki bilgi verir: səsin dalğalıq vasitəsilə yayıldığına işarə edir. "Şərəfnamə"də göstərilir ki, Çin xəqanı hökmədə qonaq gəlir, maclis qurulur və səhəbət başlayır. Qarşılıqlı "söz mübadiləsini" şair özünəməxsus ifadə ilə çox orijinal ifadə etmişdir:

دران خرمیهای باناز و نوش  
رسیده ز لب موج کوهر به گوش

[8]

*Nazla, nuşla dolu olan bu şənlilikdə  
Söz incilərinin dalğası dodaqdən qulağa axırdı.* [2, s.289]

Məlumdur ki, akustika elmi hələ eramızdan əvvəl inkişaf etməyə başlamışdır və Nizaminin əsl peşəsi şairlik olsa da, o, fizikanın bu sahəndəki biliklərden xəbərdar olmuşdur.

Şair "İqbalməmə"də ağlin və düşüncənin çata biləcəyi "üfüqləri" müqayisə edib dövrün insanlarının elmə deyil, nücumə meyil etdiklərindən şikayətlənərkən "torpaqdan yaranan və torpaqda olanı" qarşılaşdırır və bu zaman onu qızılı su müqayisə edərək yazır:

*Qızıl toz halına gələrsə ağar,  
Civayıla onları cəm edər zərgər.* [3, s.108]

Bu beytəndə aydın olur ki, Nizami qızılı fiziki və kimyəvi xassələrini, onun başqa metallarla qarşılıqlı əlaqəsini dərindən bilmışdır. Məlumdur ki, təbiətdə adı şəraitdə yegana maye metal civā-

dir. Qızıl, gümüş, platin kimi qiymətli metallar isə adı halda heç bir metalla reaksiyaya girmirlər və elə möhz bu xüsusiyyətlərinə görə də zinət əşyaları kimi də qiymətlidirlər. Onlar yalnız civā ilə birləşərək amalqama adlanan xəlitə əmələ gətirirlər. Qədim zamanlardan civənin qızılı özünə cəlb etmək xüsusiyyəti məlum idi və təbiətdə qızıl olda edildikdə bu üsuldan istifadə olunurdu. Belə ki, qızılı təbiətdə saf halda deyil, qarşıqlar şəkildə, daha çox torpaqla qarşıq halda rast gəlinir. Tərkibində qızıl olan qarşıqlardan qızılı civā vasitəsilə ayırırlar: civā qızılı özüne cəlb edir, sonra isə istitməklə buxarlanıb uşur və saf qızıl əldə edilir. Zərgərlikdə də ovxalanıb toz halına düşmüş qızılı bir yerə yiğməq üçün bu üsuldan istifadə etmişlər və qızılı civənin "münasibətindən" xəbərdar olan Nizami torpağın hər şeyi, o cümlədən insan bədənini "udmasından" danışarkən bu bilgilərindən istifadə edərək həm sözlərini elmi baxımdan əsaslandırmış, həm də poetik bənzətəmə yaratmışdır:

چو هرج آن بود بر زمین ریز ریز  
به سیماب جمع آورد خاک بیز  
چو زر پراکنده را چاره ساز  
به سیماب دیگر ره آرد فراز  
گر اجزای ما را که بودش روان  
دگر باره جمعع بود می توان

[9]

*Qızıl tozu nə qədər xirdalansa da,  
Fərasətli adam onu civā ilə bir yerə toplayar.  
Bir halda ki, dağılmış qızılı ağıllı adam  
Civā ilə yenidən bir yerə yiğə bilər,  
Kaş bizim hərəkətdə olmuş üzvlərimizi də  
Yenidən bir yerə yiğməq olaydı.* [4, s.516]

Şair "Sirlər xəzinəsi"ndə də yazar ki, "Civə kimi qızıl dərdini çəkməyənlər isə, / Gümüş olub Səncər dəmirini yeməyiblər" [7, s.66]. Bu beytəndə də şair qızılı civənin və gümüşlə dəmirin qarşılıqlı fiziki təsirini özünməxsus şəkildə mənalandırır: qızıl daima civəyə doğru can atır, civā isə qızılı meyil göstərmir, gümüşlə isə dəmir arasında isə heç bir fiziki reaksiya baş vermir. Professor Rüstəm Əliyev beytin ikinci misrasının izahında yazar ki, "Məşhur səlcüq Sultan Səncər (1117-1157) öz sikkəsini yalnız qızıl pul üstünə vurarmış. O, tarixdə qüdrət və əzəmet rəmzi kimi tanınmışdır" [7, s.261].

Ümumiyyətlə, Nizaminin ayrı-ayrı beytlərində qızılın bu və ya digər kimyəvi və fiziki xüsusiyyətlərinə uyğun bənzətmələrin yaradılması şairin bu sahədəki məlumatının dərinliyini sübut edir: "Bir yəhudi misə qızıl çəkdi", "Məğər qızılı sınaqdan keçirmək üçün məhək daşına çəkməz-lərmi?", "Torpağımı qızıl suyuyla yoğurmuşlar" və s.

"İqbalməmə"nin "İsgəndərlə Sokratın əhvalatı" hissəsində şair gümüşün parlaqlığı və tərkibinin saflığını deyilən sözün, verilən cavabın dəyəri ilə müqayisə edir, civənin xüsusiyyətləndən isə insmanın psixoloji durumunu daha aydın və təsirli şəkildə çatdırmaq üçün istifadə edir: müdrik filosof Sokrat hökmədə qulağını açıb ağıllı və hikmətlə məsləhətləri dinləməyi tövsiyə edir:

*Sokrat verdi ona gümüştək cavab:  
Dedi ki: "Qulağa təkələməz simab!"* [3, s.87]

Qeyd edək ki, zərgərlik sənətində işlədilən digər metallar və mineralların xassələrindən istifadə edərək yaradılan və bədii söz sənətkarlığı baxımdan qüsursuz bədii təşbih və istiarələrə Nizami poeziyasında istanilan qədər nümunə tapmaq olar. Məsələn, şair "Xosrov və Şirin" əsərində təbiətdə mineral şəkildə əldə edilən və qiymətli daşlardan olan ləlin yenə qiymətli mineral almazla qarşılıqlı fiziki əlaqəsindəki incə nüansdan hökmədarın yeni əsər yazılımasına işarə etməsindən

söhbət aqdığı məqamda həm qüdrəti sultana ehtiramını, həm də yazdığı kitabın dəyərini bildirmək üçün məharətlə istifadə edir:

بە دولت داشتند اندیشه را پاس  
نشاید لعل سفنتن جز بە المان

[10]

*Dövlət yardımıyla tökdüilər tədbir,  
Ləli deşmək üçün almaz gərəkdir.* [6, s.41]

Nizami Gəncəvi əsərlərində rast gəldiyimiz elmi biliklər hələ qədimlərdən xalq arasında sınanmış, daha sonralar isə təcrübələrlə təsdiqini tapmışdır və hətta bu günədək mösiətdə istifadə olunmaqdadır. Tarixi mənbələrdən öyrənirik ki, qədim zamanlardan gümüşün antibakterial xüsusiyyəti, bakteriostatik təsirə malik bir metal olduğu məlum idi. Hətta uzaq yurşular zamanı hökmədarlar və sarayın yüksək rütbəli mənsubları üçün ərzaq və su ehtiyatı məhz gümüş qablardada saxlanılırdı ki, uzun müddət yararlılıq keyfiyyətini itirməsin. Bu gün də suyun tərkibindəki birhüceyrəli bakteriyaları məhv etmək üçün onu içərisinə gümüş atılmış bir qabda saxlayıb sonra içirlər. Və ya xud tərkibində gümüş ionları yüksək miqdarda olan çayın suyunda cımmək insanları yoluxucu xəstəliklərdən qoruyur. Gümüşün bu keyfiyyətinin elmi izahında isə deyilir: "Gümüş ionları bakterial hüceyrələrin daxilinə keçir və mikroorganizmlərin fermentlərini blokadaya alır və bu zaman əksər ibtidaiələr məhv olurlar. Gümüş, dezoksiribonuklein turşularının azotlu əsasları ilə əlaqəyə girərək DNT-nin stabililiyini pozur və uyğun olaraq bakteriyaların, göbələklərin və virusların həyar qabiliyyətləri pozulur. Bundan başqa, gümüş ionlarının sürətlə hüceyrəyə, sitoplazmatik membrana daxil olması, hüceyrə təbaqəsinin funksiyasının pozulması (bakteriostatik effekt) və çoxlu sayıda bakterial fermentlərin blokadası (bakteriolitik effekt) mikroorganizmlərin məhvina səbab olur" [1]. Aşağıdakı beytdən görünür ki, gümüşün bu xüsusiyyəti Nizamiyə bəlli olmuşdur və şair "Şərəfnama"də əsərinin dəyərini göstərmək üçün bu biliyindən məhz öz üslubuna yaraşan bir şəkildə istifadə edərək yazar:

من از آپ این نفره تابنام  
فرو شستم آلدیکهای خاک

[8]

*Mənsə bu parıldayan gümüşün suyu ilə  
Torpağın bütün çirkələrini yuyub aparıram.* [2, s.47]

Gümüşdən danışmışkən, "İskəndərin güzgü düzəltməsi" fəslindən də bəhs etmək yerinə düşərdi. Nizaminin güzgünün yaranmasına dair nəql etdiklərinə keçməzdən əvvəl qeyd edim ki, müasir dövrə güzgülərin yaranması texnologiyası inkişaf etsə də, qədim dövrə güzgülərin məhz hamarlanmış metallardan hazırlanığını müasir elm sübut etmişdir. İskəndərə qədər güzgünün icad edilmədiyini söyləyən şair (təbi ki, Nizami bu fikri bədii məqsədi üçün qeyd etmişdir) güzgünün yaradılması prosesinin təsvirini verərkən bir neçə metalin kimyəvi birləşmələrinin xüsusiyyətlərindən bəhs edir: əvvəlcə qızılı gümüşü qəlibə töküb seyqəllə hamarlayırlar (qeyd edək ki, tarixdə güzgülərin qızıl və daha çox gümüşdən düzəldilməsinə dair faktlar vardır, lakin bu metallar bahalı olduqlarına görə sonralar bu üsuldan istifadə edilməmişdir), lakin gözlənilən nəticəni əldə edə bilmirlər, çünki alınan müstəvədə "öz qiyaflərini düzgün görmürlər". Bütün gövhərlər sı-naqdan keçirildikdən sonra növbə dəmərə çatır:

سرانجام کاهن درآمد په کار  
پنونده شد گوهرش را نگار  
چو پرداخت رسماں آهنگرسش

بە صيقل فزو زنده شد پىركىش  
ھە پىركى را بدان سان كە هىست  
درو ديد رسماں گوھر پىرسىت

[8]

*Ela ki, iş dəmirə çatdı,  
Onun əks etdirdiyi xoşa gəldi.  
Dəmirçi sənətkar seyqəl verincə,  
Dəmirin cövhəri seyqalla işqələndi.  
Bütün qiyaflərini nə cür ki, vardi,  
Cövhərə pərəstiş edən sənətkar o cür də gördü.* [2, s.111]

Lakin iş bununla bitmir, indi də güzgünü hansı formada düzəldirlərsə, görüntülü həmin şəkli alır: enli olurdusa, çöhrəni enli göstərirdi, uzunun olurdusa, alını uzadırdı, dördbucaqlı və altibucaqlı formalar da istənilən nəticəni vermır. Sonda onu dəyirmi şəkildə düzəltməyi qərara alırlar və yalnız bu zaman "onu hansı tərəfə döndərsələr də, eyni görüntünü verirdi". Fikrimizcə, şair bu məqamda, yəni güzgünün görüntünü məhz dəyirmi şəkildə düzgün əks etdirə bilməsini Yerin kürə şəkildə olması ilə əlaqələndirmişdir. Eyni zamanda, Nizami əldə edilən uğurlu nəticədə həndəsi biliklərin roluunu qeyd edərək yazar:

پدین ھندسە ز آهن تېرە مغۇز  
پرافۇرۇت شاه اين نۇودار نغۇز

[8]

*Bu həndəsi yolla, qara beyinli dəmirdən  
Şah bu gözəl əks eyləyəni parlatdı.* [2, s.112]

Şair elmi biliklərindən insanın daxili aləmini, xarakterinin ayrı-ayrı cizgilərini səciyyələndirmək üçün də maharətlə istifadə edir. "İqbalmama"də şair başqasına tərbiyə verən kəsin əvvəlcə öz daxilini təmizləməli, monən yüksəlməli olduğunu dəmirin cıalanaraq aynaya çevriləməsi və oksidəşərək paslanması hadisələri fonunda obrazlı ifadə etmişdir: "Dəmiri ayna tək parladan insan, Pais (Fe(OH)<sub>3</sub>) silməlidir öz vicdanından" [3, s.88].

Nizami Gəncəvinin hərtərəfli elmi biliyi "Yeddi gözəl" əsərində Xəvərnəq qəsrini tikintisi-nin detallı təsvirində də hətta müasir oxucuları heyran qoymaya bilmir. Əvvəlcə sarayın tikiləcəyi yer seçilir, sonra isə usta axtarılır tapılır. Burada qəsrin tikilməsini təsvir edən şair riyazi ölçülərdən dənisiş, bəzi cihaz və alətlərin (məsələn, üstürləb, dəmirölçən, seyqəl), maddə və materialların adlarını çəkir. Məsələn, şair yazar:

*Südə sırışümələ edilmiş suvaq,  
Baxanı əks edir güzgülər sayaq.* [5, s.56]

Burada əsrlərə yoldaşlıq edərək bu günümüzdək gəlib çatan abidələrin davamlılığını şərtləndirən tikinti materialları ilə də tanış ola bilirik. Sırışüm yumurta sarısından düzəldilmiş yapışqan maddədir. Südə sırışümün qarışığından vurulan suvaq möhkəm olmaqla yanaşı, həm də güzgü kimi əks edir. Elə bu xüsusiyyətdən irəli gelərək qalanın daha bir özəlliyi də ortaya çıxır, o qədər hamar suvaq vurulmuşdur ki, o, günün saatlarına uyğun olaraq rəngini dəyişir: səhərlər məvi, günorta Günəş çıxanda sarı, bulud günün qabağıni örtəndə isə ağ rəngə boyanardı.

*Bəzənib düzənən gəlinə bənzər,  
Üç rəngə boyanar hər axşam, səhər.  
Üç rəng ona gözəl bəzək verərdi:  
Göy, sari, bir də ağ rəngə girərdi.*

*Səhər asimandan göy rang alardı,  
Çiyinə mavi bir örtü salardı.  
Günəş baş verəndə tifqidən yena,  
Saray da döndəri günəş rənginə.  
Bulud baş yuranda yena əlbəl  
Olardı buludtək ağ, lətif, gözəl.  
Havaya yekrənglik havəsi vardi,  
O gah qaralardı, gah ağarardı. [5, s.56]*

Əlbəttə, burada şair taxəyyülünün intahasızlığı rəgbət oydur. Lakin bu təsvirdə həqiqətin də payı olduğunu qatı inkar etmək olmaz. Çünkü Şərq memarlığının üssülları bu gün də dünya elminin aça bilmədiyi sirlərlə doludur: ilin, ayın hansı günündən asılı olmayaraq günorta namazının vaxtında divarına işıq düşən Gəncədəki Şah Abbas məscidi, İsfahanda bir şamla isinən hamam və s.

Məharətlə seyqol çəkilmiş səthin görüntünü əks etdirmək xüsusiyyətinə malik olmasına “Şərəfnamə”da “Rum və Çin nəqqəşlarının yarısı” fəslində də rast gəlirik. Rəsm çəkməkdə rumlu və çinlidən hansının daha mahir olduğunu müəyyənləşdirmək üçün düzənlənən yarışın sonunda hökmdar hər iki sənətkarın yaratdığı surətin tam eyni olmasından çox təəccübənlər və bunun sərrini tapmağa çalışır. Məlum olur ki, rumlu rəssam şəkil üzərində işləyərkən çinli sənətkar “dayanmadan divara seyqəl” çəkirmiş və yarışın əvvəlindən araya çəkilən pərdə qaldırılınca rumlunun çəkdiyi şəkil çinlinin seyqəl vurdugu divarda əks olunurmuş:

هər آن نقش کان صفة گیرنده شد  
به افروزش این سو پنیرنده شد  
بر آن رفت فتوی دران داوری  
که هست از بصر هر دو را پاوری  
ندان چو رومن کسی نقش بست  
گه صقل چینی بود چیره بست

[8]

*Bu tərəfdə yaranmış bütün naxışları,  
O tərəf rövənqlə əks etdirirdi.  
Bu işdə fitvani belə verdilər ki,  
Hər ikisi bəsirət sahibidir.  
Rumlutək heç kimsə naxış vura bilməz,  
Ancaq seyqəl çəkməkdə çinli üstündür. [2, s.291]*

Nizami əsərlərində bir çox qədim yunan alımlarının adlarını çəkir, qəhrəmanlarının səciyyəyi keyfiyyətlərini daha qabarıq şəkildə çətdirmək üçün onların bu və ya digər xüsusiyyətlərini uyğun gələn elm sahəsinin tanınmış nümayəndəsi ilə müqayisə edir, uğurlu və maraqlı təsbiblər yaradır. Şairin məsnəvилərində ən çox yer verilən, qəhrəmanların mösiətinə daxil olan, onların tale yollarının istiqamətini dəyişən rəssam obrazlarından biri “Xosrov və Şirin”dəki Şapurdur. Şair Şapuru oxucusuna təqdim etmək, daha doğrusu, tanıtmaq üçün onu əfsanəvi şöhrətə malik rəssam Mani, əsərlərindəki simmetriyəni, riyazi dəqiqliyi göstərmək üçün yunan riyaziyyatçı İqlidis (Evklid) ilə müqayisə edir və onun hətta görəmədiyi, yalnız haqqında eşitdiyi şəxsin xəyalən rəsmi ni yaratmaqdə, hətta suyun üzərində belə, rəsm çəkməkdə mahir olduğunu deyir:

Nəşində Maninin şöhrəti vardi,  
Rəsmində İqlidis qüdrəti vardi.  
Zirək, şəkil çəkən, qələmi iti,  
Xəyalən çəkərdi min bir surəti.  
İncə, zərif işdə xeyli pərgardı,  
Suların üstündə naxış salardı. [6, s.89]

Hər beysi, hər misrası hikmət dünyasına bir açar olan Nizami sənətinin sirlərini bir məqalə çərçivəsində əcmaq, təbii ki, mümkün deyildir. Şairin əsərləri təbabət, insannın daxili orqanlarının funksional xüsusiyyətlərinə, qan dövranının əhamiyətinə, astronomiyaya, gənəşləmə, metalişləmə, sümükisləmə, xalçaçılıq və toxuculuq sənətlərinin sirlərinə dair qiymətlili və maraqlı fikirlərlə olduqca zəngindir. Nizami Gəncəvi dühəsinə xas əlamətdar cəhət isə budur ki, şair bu biliklərini, sadəcə nəql etməmiş, onlardan çatdırmaq istədiyi bədii fikrin təsir gücünü, elmi əsasını təsdiqləmək, “çox söz işlətmədən” dərin mənalar aşılılamaq üçün sənətkarlıqla istifadə etmişdir.

### Ədəbiyyat / References

1. Gümüş. <https://az.wikipedia.org/wiki/Gümüş>
2. Nizami Gəncəvi. İskəndərnamə. Şərəfnamə (filoloji tərcümə Qəzənfər Əliyevindir). Bakı: “Elm”, 1983.
3. Nizami Gəncəvi. İskəndərnamə. İqbalmə (tərcümə edəni Mikayıl Rzaquluzadə). Bakı: “Lider”, 2004.
4. Nizami Gəncəvi. İskəndərnamə. İqbalmə (filoloji tərcümə Vaqif Aslanovundur). Bakı: “Elm”, 1983.
5. Nizami Gəncəvi. Yeddi gözəl (tərcümə edəni Məmməd Rahim). Bakı: “Lider”, 2004.
6. Nizami Gəncəvi. Xosrov və Şirin (tərcümə edəni Rəsul Rza). Bakı: “Lider”, 2004.
7. Nizami Gəncəvi. Sirlər xəzinəsi (filoloji tərcümə Rüstəm Əliyevindir). Bakı: “Qanun”, 2014.
8. شرف نامه « خمسه » نظامی
9. خرف نامه « خمسه » نظامی
10. نظامی گنجوی. خرسو و شیرین. <https://ganjoor.net/nezami/5ganj/khosro-shirin/sh6/>

### Низами Гянджеви: научный суть поэтического слова

Тахмина Бадалова

Доктор философии по филологии

Институт литературы имени Низами Гянджеви НАНА. Азербайджан.

E-mail: tehmine\_b@mail.ru

**Резюме.** Творчество азербайджанского поэта XII века Низами Гянджеви является скромной вишицей, охватывающей всевозможные темы. В нем сконцентрированы ценные мысли, подкрепленные научно-философским содержанием. Этот мастер поэзии владел несколькими языками и хорошо разбирался в современных науках, что позволяло ему передавать свои наблюдения с помощью поэтической словесности высочайшего уровня. Например, темы, к которым обратился он в своем творении «Шарафнаме», по сей день поражают наше воображение богатством и точностью заключений, имеющих глубокое научное основание. При этом следует отметить, что поэт ежедневно, без устали пополнял запас своих знаний. Мысли, отраженные им в поэмах, их скрытое значение могут быть доступны лишь читателю, склонному к серьезным размышлению.

Автор статьи пытается раскрыть поэтическую значимость творчества Низами Гянджеви, сопряженную с весомыми научными высказываниями, дать оценку глубокому содержанию и смыслу его произведений, являющихся синтезом художественности и полезных знаний.

**Ключевые слова:** Низами, золото, серебро, ртуть, мудрость, единство художественности и научности